



Elçin MEHRƏLİYEV

filologiya elmları doktoru

Ötən ilin publisistika mənzərəsində Azərbaycanın tarixi, əhalisi, onların milli kimliyi, mədəniyyəti, dili, ədəbiyyatı, adət-ənənələri, azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi haqqında elmi-publisist araşdırmları yənə də fəal görünür. Bu baxımdan, keçən il çapda çıxmış bir sıra müxtəlif janrlı məqale topluları (məsələn, Vüdət Babəlim "Yaddaş saxlancları", Akit Əlinin "Yaradan", Gülnar Səmannın "Sözümüz sözdür", Rövşən Ağayevin "Hadisələrin, tədbirlərin fragmentləri" və s.) qələmin əsas vəzifəsini vətonə, millətə, dövlətçiliyə xidmətdə görəmək amalını təcəssüm etdirir. Həmçinin, gənc yazar Türkən Turanın keçən il işi üzü görmüş "O" esselər kitabında insan hiss və duyğularının özünəməxsus bədii-publisist ifadəsini görürük. Əli Rza Xələfliinin "Vətən istinadı - Azərbaycanlıq", Kamil Hüseyinoglunun "Novrız bayramı: tarix və ənənələr", İsa Həbibbəylinin "Azərbaycanlıq konsepsiyası" ("Ədəbiyyat qəzeti", 13 iyul), Tehran Əlişanoglunun "Heydər Əliyev və mədəni mühit - ulu öndər" ("Ədəbiyyat qəzeti", iyul sayıları), Teymur Əhmədovun "Mustafa Kamal Atatürk və Nəriman Nərimanov", Ağasən Bədələzadə ilə Məhərrəm Hüseynovun "Adımız, soyadımız və mənəvi həyatımız", Məhərrəm Şəmkirlinin "Tariximizi ləkələyənlər", Qorxmaz Abdullanın "Telekanallarda dilimizin qəsdinə durublar" və s. kimi çoxsaylı yazılar geniş ictimai məzmun, aktuallıq və polemika keyfiyyətləri ilə seçiyəvidir. Akademik İsa Həbibbəylinin "Azərbaycanlıq konsepsiyası" adlı yazısı Azərbaycanlılığın milli ədəbiyyat tariximizdə, mədəniyyətimizdə təşəkkülü, formalşması və müstəqillik illərində inkişaf istiqamətləri ilə bağlı dərin araşdırımlar neticəsində esastırılmış qənəətlərinin yüksəmə toplusu, konsepsiyasıdır.

Sair, publisist Əli Rza Xələfli problema bir başqa səpgidi - milli ədəbiyyatımızdakı Azərbaycanlıq ideya xəttinin xalqı mənəvi birləşmələk, bütün ziymətlərin Vətən nəminə yekdililiyinə xidmət etmək missiya-sından və bunun öyrənilməsinin əvəzsiz əhəmiyyətdən çıxış edir. Bu məqsədə öz düşüncələrinin tənqidçi-ədəbiyyatlaşmış Teyyar Salamoğlunun "İsmayıllı Şixləm bedii nosri", "Qarlı aşırım"dan keçən yollar", "M.Ə. Sabirin milli intibah idealı" kimi dəyərli tədqiqat əsərləri üzərində kökləyir.

Sədrəddin Daşkörpülinin "Erməni kəşfiyatçılarının Azərbaycandan çırpışdırıcıqları" ("Kredo" qəzeti, 11 yanvar) yazısını, Babulananın "Ədəbiyyat qəzeti"ndə dərc etdirirdi "Erməni qəsdləri: soyqırımları, deportasiyalar, repressiyalar və toxribatlar" silsiləsinə (19, 20 yanvar, 13 aprel), Şöhrət Namazova-nın "Laçın düşməndə qalmayacaq" ("525-ci qəzet", 17 may), İmdat Aysarın "Zəngəzurda mənim ürəyimin məzəri qaldı" ("Ədəbiyyat qəzeti", 24 avqust), habelə "525-ci qəzet" in Nevvtimes.az saytından dərc etdiyi "Erməni

siyasi şurunun cahilliyi" (1 may) adlı məqalələrini xarakterik nümuneler kimi xatırlatmaq mümkündür. Professor Qulu Məhərrəmli "Qordi dünyümüz" adlı yazısında "Qordi dünyunu" "çəvrilmiş Qarabağ probleminimizin həllinin gecikməsinə görə bilavasitə siyasi-ictimai publisistikamızı, onun bu sahədəki axtarış seylərinin zəifliliyini, "dordlormizini, faciələrimizi dünyaya necə çatdırıq?" sualının cavab tapa bilməkdə qısnayır, mənqli teklif və mühabimələri ilə publisistika yaradılığımızın həm ideya-məzmun, həm də forma axtarışları baxımdan yenilənməsi zərurətini esaslandırır.

Təcavüzdən qurtulmaq və bu taleyülü işdə ədəbiyyatın rülu masəlesi gənc yazarlarımıza da ciddi şəkildə düşündürməkdir. Bu baxımdan, Emin Pirinin "Ruhun qayıdı" adlı publisist qeydləri probleme münasibətdə orijinallığı ilə seçilir. Elə Şərif Ağayaranın "Komandır" əsəri, digər gənc yazarların Aprel hadisələri barədə həkəy, şeirləri kifayət qədər uğurludur.

Publisistikamız, həmçinin, 1920-1930-cu illər repressiyalarının mahiyyətini araşdır-

17 may) son cəkkiz ilə rayonun sosial-iqtisadi həyatının heyətəmiz inkişafının, Şakir Əlifoglu'nun "Ləlo topası - Cəbrayıla aqılan qapı" ("Kredo", 25 aprel) məqaləsi Aprel döyüşləri zamanı bir parça torpağımızın azad edilməsinin və burada aparılan quruculuq işlərinin xalq içorisində yaratdığı xoş əhval-rühiyyə üzərində köklənmişdir.

Qeyd etməliyik ki, sosial-mənəvi proseslərə həssas və cosarlı münasibət nöqtəyinənəzərdən Qulu Məhərrəmli, Musa Yaqub, Niyazi Mehdi, Nəriman Qasımoğlu, Məmməd Oruc, Firuz Mustafa, Kamran Nəzirli və s. kimi imzalar maraqla izlenir. Niyazi Mehdinin "Ədəbiyyat qəzeti"ndə dərc etdiridi "Men" olmanın tarixçəsi" silsiləsində onu böyük, torbiyə edən sosial-ictimai mühitin dəyərləri diqqət mərkəzindən çıxılır. Təsvir və tehkiyelerdəki daqıqlıq, canlılıq yazının emosional təsir gücünü artırır. Şahane Müşfiq Türkçəyə yaşıyan tərcüməçi-jurnalist, həmyerlimiz Vüsalə Babayeva ilə səhəbtində ("525-ci qəzet", 6 sentyabr) müasir dövrədə mənəvi münasibətlərdə ünsiyyət qılığı, insanlarda bir-birinə qarşı inamsızlıqın

diciliyi ilə bağlı bu və ya digər məsələyə publisist münasibətlərini bildirmişlər. Anarın böyük Azərbaycan mütəfəkkiri Əli bay Hüseynzadəyə həsr etdiyi "Ucundadıl dilimin höqiqətin böyüyü" ("Ədəbiyyat qəzeti", 21 sentyabr) və "Molla Nəsrəddin" ədəbi məktəbinə mensub görkəmli sənətkar Qantəmirə həsr etdiyi "Unudulmuş yazıçı" adlı ədəbi qeydləri ("Ədəbiyyat qəzeti", 7 dekabr), Azər Turanın böyük Azərbaycan mütəfəkkiri Əli bay Hüseynzadənin qızı Feyzavər Alparsala səhəbəti ("Üsküdar gözəl dolmuş", "Ədəbiyyat qəzeti", 28 dekabr), Mənəzər Niyarlının "Seyid Hüseyin yadigarı - Qumral Sadıqzadə ("Ədəbiyyat qəzeti", 16 fevral) "araşdırması müasir publisistikamızın ən uğurlu nümunələrindəndir. O cümlədən, elm, sənət və ədəbiyyat adamları haqqında portret ocerkləri sırasında Yunus Oğuzun akademik Nizami Cəfərov haqqında yazdığı "Səssiz yeriyyə adam" ("Ədəbiyyat qəzeti", 16 fevral), Azər Turanın "Fərman Kərimzadə - böyük sözən və böyük ağrından yıxılan adam" ("Ədəbiyyat qəzeti", 16 mart), ədəbiyyatşunas-alim Mikayıl Rəfili haqqında

Bədii publisistika - 2019

maqdə israrlıdır... Elçinin keçən əsrin əvvələrinin məşhur neft milyonçuları Musa Nağıyev və Şəmsi Əsədullayevin nəvəsi Ümmü'l-Banunun - mühacir həyatında fransız təyici kimi tanınmış Baninin təleyifindən bəhs edən "Taleyin yazısı" adlı ocerki ("Ədəbiyyat qəzeti", 28 sentyabr), fil.e.d., professor Cəlal Qasımovun istedadlı aktyor Kazım Ziyənin həyat və faaliyyətindən bəhs edən "Kazimzadə Kazım Ziya, yaxud məhbəsədə oynamış rol" ("Ədəbiyyat qəzeti", 12 oktyabr), ədəbiyyatşunas-alim Xalid Səid Xocayevə həsr etdiyi yazıları ("Kredo" qəzeti, 2 noyabr və 11 dekabr), və s. kimi məqalələri xatırla-maq olar. Yaxud Azər Turanın "Ərtogrul Cavid - ölümə tərk edilən" ("Ədəbiyyat qəzeti", 18 may) məqaləsi Hüseyn Cavidin oğlu Ərtogrulun faciəvi həyatından və onu faciəye sürükleyən ictimai-siyasi mühitdən bəhs edir. Məqalədə istedadlı bir Azərbaycan gəncinin intellektual soviyyəsi, yaradıcılığa marağ (yazılılığı, bəstəkarlığı, rəssamlığı və s.), nakam arzuları haqqında bir-birindən maraqlı, yeni faktlar, məlumatlar verilir və məqalənin səmimi, ehtiraslı bir dilde yazılışı müəllifin həm də Hüseyn Cavid ocağına və sənətinə dorin sevgi-hörəmətin ifadəsi kimi dəyərləndirilməlidir. Təbii ki, bu və ya bu kimi yazılar içerisinde istedadlı yazıcımız Elçinin qələmindən çıxmış "Taleyin yazısı" məqaləsi bədii ocerk janrının tələblərinə da-ha uyğundur və yazıçı-publisist dilinin incəlik və gözəllikləri ilə süslənmiş bu ocerk xalqımızın başına getirilmiş müsibətləri bir insanın təleyi haqqındaki aqrılı həkayətindən rəvan, oxunaqlı şəkildə toxçüssədə təqdim edilmişdir.

Xalq yazıçısı Anar "Odlar yurdunun külekler şəhəri" adlı məqaləsində ("Ədəbiyyat qəzeti", 13 iyul) Bakının keçmiş, bugünkü və sabahki həyati ilə bağlı məsələlərə toxunuda, əsasən xeyallarının, arzularının, urbanistik fantaziyalarının Bakısından səhəbət açır, başqa sözle, yüzlər boyu tikilib-qurulmuş və bu gün də qurulmaqdə davam edən paytaxt şəhərimizin sabahki quruculuğu ilə bağlı istək və arzularını bildirir. Anar paytaxt şəhərimizdə ədəbiyyat və sənət xadimlərinin həyəkəllerinin ucaldırılması problemindən bəhs edərək şəhər quruculuğunun həm də tarixi yaddaşımızı canlandırmış vasitəsi olduğunu vurguluyur.

Seyran Səxavətin "Horadiz möcüzəsi" adlı Füzuliye səfər təssüratı ("525-ci qəzet", 19, 20 yanvar, 13 aprel), Şöhrət Namazova-nın "Laçın düşməndə qalmayacaq" ("525-ci qəzet", 17 may), İmdat Aysarın "Zəngəzurda mənim ürəyimin məzəri qaldı" ("Ədəbiyyat qəzeti", 24 avqust), habelə "525-ci qəzet" in Nevvtimes.az saytından dərc etdiyi "Erməni

artması problemi diqqətən çəkilir, Əyyub Qi-yasın "Keçmişdən galəcəyə gedən metro qətəri, yaxud dəyər məsəlosu" ("Ədəbiyyat qəzeti", 14 sentyabr) adlı yazısında isə ədəbiyyatın insan təriyəsindəki rolundan və müasir dövrümüzdə bu sahəde yaranmış ciddi problemlərdən bəhs olunur...

Biz bu il də Anar, Elçin, Isa Həbibbəyli, Nizami Cəfərov, Vilayet Quliyev, Rəfael Hüseynov, Vəqif Yusifli, Rüstəm Kamal, Teyyar Salamoğlu, Kamal Abdulla, Azər Turan, Cavanşir Yusifli, Əli Rza Xələfli, Sabir Rüstəmxanlı, Kamran Əliyev, Nizaməddin Şəmsizadə, Meti Osmanoğlu, Əsəd Cahangir, Elnara Akimova, İlqar Fəhmi, Abid Ta-hırlı, Vüqar Əhməd, Baba Babayev, Bədri-xan Əhmədi, Gülşən Əliyeva-Kəngorlı, Gül-xani Pənah, Salidə Şərifova, Qozənfor Paşa-yev, Nəzirzəmməd Zöhrablı, Mizami Tağı-soy, İslam Qəribli, Yaşar Qasimbəyli, Rahid Ulusel, Maral Yaqubova, Gülbənəz Babayeva və s. kimi neçə-neçə tanınmış müəllifin imzası ilə qarşılıqlı, maraqlı yazılarını oxuya bilmışk. Həmçinin, Anar "Aydınlarımız" adlı yeni layihə çərçivəsində dəyərli milli ziya-lıları haqqında portret ocerklərini təqdim etmiş, Kamal Abdulla "Əvvəl-axır yazıları" adlı esselər, Vəqif Yusifli "Köhnə kişi-lər" və "Unudulmazlar", Rüstəm Kamal həyat və sonet ilişkilişlərdən gizliliklərini özü-nəməxsus araşdırımlar, Nizaməddin Şəmsizadə "Fəhmin fəthi", Günel Eyvazlı Azərbay-can qadınları silsilələrinə davam etdirmiş, Şəmistan Nəzərlə hərə tariximizin gərkəmlə nümayəndələri ilə yanaşı ədəbiyyat tariximizin unudulmaz simalarının həyat və fəaliyyətinin öyrənilməmiş sehifələrini açıqlamış, Əlisər Hüseynin sənətkarlırmız və sonet osor-larımızın haqqındakı silsiləsinə davam etdirmişdir. Xalq yazıçısı Elçinin "Mesuliyəti ne üçün janrı boynuna atıraq?" adlı polemik yazısı ("Ədəbiyyat qəzeti", 2-8 mart) təqnidizim və ədəbi prosesimiz ətrafında diskussiya açılmaq səbəb olmuşdur. Habelə, bir sira istedadlı qələm sahibləri (Qulu Ağsəs, Əli Rza Xələfli, Murad Köhnəqal, Solim Babullaoglu, Sərvəz Hüseynoğlu, Kənan Hacı, Əhsan Rəhmanlı, Alpay Azər, Tərənə Vahid, Şahane Müşfiq, Nadir Bədəlov, Samira Əşref, Qarə Tural, Güney Səma, Orxan Aras, Mətanət Vahid, İradə Aytel, Oğuz Ayvar, Nizami Hüseynov, Türkən Turan və b.) ədəbi-mədəni mühitimiz əlamətdar hadisələrini diqqətde saxlamış, ədəbiyyat, teatr və film yara-

yazıdı "Şeirim sərbəst, fikrim fəzalar qədər dəbsiz" ("Ədəbiyyat qəzeti", 6 aprel), professor Şirməmməd Hüseynov haqqında yazdığı "Nura qovuşan" ("Ədəbiyyat qəzeti", 3 avqust), Əli Rza Xələfliinin "Anar - meyar" ("Kredo", 14 mart), Anarın "Yanmayan bina, sənməyən ocaq" ("Ədəbiyyat qəzeti", 23 noyabr), Tehran Əlişanoglunun akademik Nizami Cəfərovun 60 yaşlı münasibəti qələmə alırdı "Akademik olmanın sanaltı və ya yubiley qutlaması" ("525-ci qəzet", 14 sentyabr), Elçin İbrahimovun "Cəlil Məmmədquluzadə və milli dil məsəlesi" ("Ədəbiyyat qəzeti", 16 mart) və s. kimi yazılarında toxunulan matlıqlar və həmin matlıqlarla həssas münasibət obrazlarının, obrazların məharətənən portret çizgileri isə toxunulan matlıqların daxili məhiyyətinə işq salır. Anarın "Yanmayan bina, sənməyən ocaq" məqaləsi yazıçı publisistikasının ən maraqlı nümunələrindən.

Fərid Hüseynin istedadlı şairimiz Musa Yaqubun həyat və yaradıcılığından bəhs edən "Siqət qutusundakı tale yazısı" ("Uluduz", 2019, № 2-3) adlı ocerki də maraqlı oxunur.

"Ədəbiyyat qəzeti"nin müzakirə saatı" la-yihəsi üzrə aktual mövzularda aparılan səhəbətlər müyyən problemin müzakirəsi, müxtəlif fikir və mülahizələrin bölgündürüləsi, polemikaya meydan aqmaq nöqtəyi-nazordin-dən maraqlı doğurmaya bilmir. Habelə, qəze-tin müasir dövrümüz üçün aktuallığını nəzə-rə alıb keçmiş yazırlara qayitmaq, onları yenidən dərc etmək tocrubası təqdiyəlidir. Məsələn, "Ədəbiyyat qəzeti"nin 16 fevral tarixli sayındakı "Cahana sığmayan şairin qərib mozar" adlı yazı vaxtı "Ədəbiyyat və incə-sənət" qəzətinin 1968-ci il 28 dekabr tarixli sayından, 17 avqust tarixli sayındakı "Fikret Qoca" məqaləsi 70-ci illərdə Fikret Qocanın "Ulduzlu düşüncələr" kitabı haqqında yazılmış məqalədən götürülmüşdür. Elecə də, Abid Ta-hırlının bir vaxtlar professor Şirməmməd Hüseynovdan aldığı və "Odlar yurd-u" qəzətinin 1991-ci ilde çapdan çıxmış 21-ci nömrəsində dərc etdirildiyi "Biz həra gedirik" adlı müsahibə "Ədəbiyyat qəzeti"nin ötən ilki 14 dekabr tarixli sayında tekrar dərc olunmuşdur. Bu yazılar yalnız qohrəmanlar haqqında deyil, həm də yeni dövrün on aktual problemləri barədə təəssürat yaratmaq keyfiyyəti ilə eləmətdardır.